

[Aytullah Sadtprvrin klamnda mam Hsey'n \(\) alaman fzilti](#)

Tqdim edcymiz yaz ustad v byk arif Aytullah Sadtprvrin klamnda mama () alaman tsirlri .haqdadr



:Arannews-islamazeri.com yazn tqdim edirik
 Seyyidü-ühdaya () alaman fzilti bard çoxlu rvaytlr vardr."
 :Onlardan bir neçsini qevd edirik
 :Bir neç rvaytd qlmidir ki, imam Hüsey'n () buyurur .1
 Mn göz yalarnn öldürdüyüym". ("Kamil l-ziyarat",
 (.sh. 108, bab. 36, hdis 1
 :mam Sadiq () buyurur .2
 mirl-möminin li () öz olu Hüsey'n baxb buyurdu: "Ey"
 (.möminlrin qöz va!" ("Kamil l-ziyarat", sh. 108, bab. 36, hdis 3
 :mam Sadiqdn () nql olunmudur ki, Hüsey'n ibn li () bel buyurdu .3
 Mn göz yalarnn öldürdüyüym. El bir mömin"
 yoxdur ki, mni xatrladqda göz yalar axmasn". ("Kamil l-ziyarat", sh. 108,
 (.bab. 36, hdis 6
 Digr bir rvaytd imam Sadiqdn () nql olunmudur ki, Hüsey'n ibn li () bel .4
 :buyurdu
 Mn göz yalarnn öldürdüyüym. El bir mömin"
 (.voxdur ki, mni xatrladqda alamasn". ("Kamil l-ziyarat", sh. 109
 Bu hdislrin izahnda deyilmidir ki, Osman qtl yetirildikdn sonra imam linin ()
 dümlrinin göstrii il camaat mclislr tkil edir v Osmanın
 ölümün alayrdlar. Dümn bu vasit il lini () tanmayanlarn
 üryind kin yaradrd. Bu hrkt hli-beyt () hörmtsizliklr olunmasna,
 nhayt, Seyyidü-ühdann ()öldürülmsin gtirib
 çxartd. Ona gör d imam () buyurur: "Mn göz yalarnn
 ."öldürdüyüym
 Aura günü hzrtin dümlrinin dediyi bu söz izahmzn
 :sübutu ola bilir
 Atana qar olan dümlnik v kin üzündn, Bdr v Hüney'n"
 günü ata-babalarmzla etdiyini gör sninl
 (.döyürük". ("Zri l-nicat". sh. 134
 :Yen "rbin" zivartind qlib
 Salam olsun dünyann n çtin blalarna düçar olmu v"
 (.göz yalar hidin!" ("Misbah l-muthccid". sh. 730
 :rf" zivartind qlib"
 Salam olsun sn, ey töküln göz yalarnn hidi!" ("qbal l-mal", sh."
 (.333
 Lakin, rvaytin baqa mna vermsi d mümkündür.
 çünki birincisi; "br" sözünün lütd
 :müxtlif mnalar vardr
 Göz ya. 2. Göz d hlqlnmu ya, axmaa balamazdan qabaq. 3. .1
 Göz yann axmas. 4. Ss olmadan göz yann süzülmsi
 (sssiz alamaq). 5. Alamaq haln sind saxlanlmas. 6. Alamaq olmadan
 .hüzn v narahatla
 .Otil" sözü "matul" mnasna da ilnmidir"
 kincisi; alamaq ya qar trfd rhm yaratmaq üçündür (nec

ki, uaq alama il anasnda ona qar rhm yaradr), ya da alaman mnyi rhmt siftidir. Bu da Allahn bariz siftrindndir ki, onun akar olmas il hmi ictimai ünsiyyt müvcud olmur. Ona gür d Mütal Allah gündrdiyi hr bir .rsuluna bariz rhmt sifti vermidir

Sni d (Ya Rsulum!) almlr (bütün insanlara v cinlr) ancaq bir rhmt" (.olaraq qündrdik". ("nbiva" sursi, av 107

Zülm, sitm v günah cahiliyyt zamanndan Seyyidü-ühdann () zamanna kimi üzünün n yüksk hddin çatd v rhmt sifti tamamil unuduldu. Bel ki, ümmü :Gülsüm () xütbsind devir

(.Rhmt sizin ürklrinizdn çxmdr". ("Bihar l-nvar", c. 45, sh. 115" Seyyidü-ühdann ()): "Mn güz yalarnn üldürdüyüy" - ifadsil demk istyir ki, mn üldürüldüm ki, mnim matmimd alamaqla bu sift akar .olsun v nticd Allahn rhmti ümmtin halna amel olsun

Süzümüzün sübutu imam Sadiqin () klamdr. mam :() buyurur

Hmd olsun Allaha ki, üz rhmti il bizi mxluqlarndan üstün qarar" verdi v üz rhmtini biz hli-beyt () mxsus etdi. ... V hr ks rhmt üzündn biz v bizim bamza glnlr alasa, güzündn ya axmazdan qabaq Allahn rhmti ona amel olar. gr onun güz yandan bir damla Chnm düs, onun odunu sündürr, htta heç bir (.istilivi qalmaz". ("Kamil l-ziyarat", sh. 101, bab. 32, hdis 6

Bu hdis, "Mn güz yalarnn üldürdüyüy" v ona oxar hdislr rh edir. çünki bu siftin akar olmas byniln olmasndan lav, hr ks rhmt siftini güzl kild büruz ed bils, Allah sonsuz rhmtini ona amel .edr. Bel ki, onun bütün qünahlar balanar :mam Sadiq () buyurur .5

O ksin ki, yannda biz hli-beytin () ad çkilr v güzündn ya" axarsa, htta gr acaqanadn qanad qdr olsa bel, günahlar balanar. Htta gr bu günahlar dnizlrin dibi qdr olsa bel". ("Kamil l-ziyarat", sh. 103, bab. 32, (.hdis 8

:mam Baqir () buyurur: "livvibnil Hüsevn () dflrlr buyurard .6 Hr mümin imam Hüseynin () üldürülmsin bir" damla güz ya yanana axtsa, Allah ona behitd uca binalarda yer verr v müddtlrc orada yaayar. Hr mümin dünyada bizim dümlrimizdn bir ziyt ona yetis v onun güzündn bir damla ya yanana axsa, Allah ona behitd Sidq mnzilind yer verr. Hr mümin biz xatir bir ziyt olsa v onun arsndan güzündn ya axsa v yanana süzs, Allah Qiyamt günü zab onun üzündn qaytarar, üz (.qzbindn v oddan amanda qalar". ("Kamil l-ziyarat", sh. 100, bab. 32, hdis 1

Rvaytd diqqti çkn msl budur ki, hzrt hdisin birinci hissind buyurur: "liqtlil-Huseyn" (imam Hüseynin () üldürülmsin gür), digr bir yerd is "fina" (bizd). Bu da o demkdir ki, yni hm zahiri, hm d hqiqi alamaq hr ikisi qbul edilmidir v savab vardr. Amma "lna" (biz xatir), "fina" arasnda frq var. çünki, "lna", yni "lima vrd lyna" (biz glib), ya "lidsk-svab", (savabn yetimsi üçün), amma "fina", yni "fi mhbbtina" (bizim mhbbtimizd). Ona gür d birincinin nticsi behitin zahiri .nemtlridir. Nec ki, buyurur: "Allah ona behitd uca binalarda ver verr kinci fayda batini v mnvi nemtlr, Allahn qzbindn v Chnm odundan amanda

qalmaqdr. Nec ki, buyurur: "Allah ona behitd Sidq mnzilind yer verr", yaxud buyurur: "Allah Qiyamt günü zab onun üzündn qaytarar, .Öz qzbindn v oddan amanda qalar

Bu iki "alamaq" arasndak frqin mnasn imam Sadiqin () bndlr arasnda qoyduu .frqdn d baa dümk mümkündür badt ednlr üç dstdir: bir dst Allaha chnm zab qorxusundan ibadt" edir - bu qullarn ibadtidir; baqa bir dst is Allaha behit tamah il ibadt edir - bu muzdurlarn ibadtidir; üçüncü dst is Allaha mhbbt v eq sbbindn ibadt edir - bu azad insanlarn ibadtidir v n yax ibadtdir". ("Vsail l-i", c. 1, (sh. 45

Hqiqtdn zahiri alamaq "lna", chnm odunun qorxusundan, yaxud axirt savab qazanmaq üçün olan alamaqdr. Amma hqiqi alamaq olan ".fina" azad insanlarn v Hzrt Hqqi Subhana olan eq v sevgidn olan alamaqdr